

Almaz ÜLVİ (BİNNƏTOVA)

Filologiya üzrə elmlər doktoru

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
almazulvi1960@mail.ru

ƏLİŞİR NƏVAİNİN “MƏCALIS ÜN-NƏFAİS” ƏSƏRİ (II məqalə)

(ideya-məzmun xüsusiyyətləri, elmi-nəzəri əhəmiyyəti, tədqiqi
məsələsi, Əkəmidəki əlyazma nüsxələri haqqında, əsərdə Nizami Gəncəvi
izləri, ədəbi təsir məsələsi, əsərin ümumi məzmunu
və Azərbaycan klassikləri naqqında olan riassətlər)

Açar sözlər: Ə.Nəvai, “Məcalis ün-nəfais”, təzkirə, Azərbaycan, təsəvvüf,
sufizm

Key words: A.Navoi, "Mejalis un-nafais", memoirs, Azerbaijan, Sufism

Ключевые слова: А.Навои, «Меджалис ун-нафайис», мемуары, Азербайджан, суфизм

“Məcalis ün-nəfais”in sonrakı əsrlərə təsiri: Bu əsər müəllisinin
yaşadığı dövrdə də, sonrakı zamanlarda da böyük rəğbətə, məhəbbətə
qarşılaşılmışdır. Nəvai özü bù zovq-sərişin çox az yaşıanı, əsenin ianın vifit
malar şəklində bütün Şərqdə əl-əl gəzdi: təkcə XVI əsrda fars dilində beş
dəfə Mavəraünnəhr, Təbrizdə və Türkiyədə tərcümə olunaraq yayılmışdır.
Eyni zamanda, başqa xalqların təzkirəcilik ənənəsinə səmərəli təsiri ol-
muşdu.

“Məcalis ün-nəfais”in sonrakı əsrlərə təsiri: Bu əsər müəllisinin
yaşadığı dövrdə də, sonrakı zamanlarda da böyük rəğbətə, məhəbbətə
qarşılaşılmışdır. Nəvai özü bù zovq-sərişin çox az yaşıanı, əsenin ianın vifit
malar şəklində bütün Şərqdə əl-əl gəzdi: təkcə XVI əsrda fars dilində beş
dəfə Mavəraünnəhr, Təbrizdə və Türkiyədə tərcümə olunaraq yayılmışdır.
Eyni zamanda, başqa xalqların təzkirəcilik ənənəsinə səmərəli təsiri ol-
muşdu.

“Məcalis ün-nəfais” əsərinin ilk tərcüməsi 1521-1522-ci illərə aid
dir. Heratda Təhması şahın saray şairi Fəhri bin Sultan Məhəmməd Əmiri
öz tərcüməsini Səfəvilər sülaləsinin banisi Şah İsmayıla, onun ikinci oğlu
Sam Mirzəyə, Əmir Durmuşxan Şəmliyə və vəzir Kərimiddin Həbibullah
Sovayıya bağışladı. O, öz tərcüməsini “Latayifnamə” [1, s.68], adlandırmış
və “Doqquzuncu məclis”i əlavə edərək ora 188 şair və alim haqda məlu-

mat verdi. Doqquzuncu məclisi özü də 9 bölməyə ayıraq ilk bölməni
Nəvaiyə həsr edir.

“Məcalis ün-nəfais”in ikinci tərcüməsini 1522-1523-cü illərdə İstanbulda Məhəmməd bin Mübarək əl-Qəzvin 2, s.194 (*Süleymaniye Ktp., Esad Efendi, nr. 3877*; 2, XXXVI) hazırladı. O, Türk Sultanı I Şəhərin və onun varisi I Süleyman sarayının təbibi idi. Müəllif bu tərcüməsini Sultan ibn Səlimə bağışlayıb. M.Qəzvin əsərdəki “Məclis” sözlerini “Behişt” sözü ilə əvəzleyib, 8-ci məclisi 7-ci məclisin axırına birləşdirib. Yeni
yazılışın əsərindəki əlyazma nüsxəsi – 1523-cü ildən 1524-cü ilə qədər saray şairindən
bəhs edib.

“Məcalis ün-nəfais”in üçüncü tərcüməsi Şah Əli bin Abduləliyə məxsusdur. 1594-cü ilə aid olan bu tərcümə nüsxəsi, özbək xalqatndan bürü
ri olan Sultan Məhəmmədə ithaf edilmişdir.

“Məcalis ün-nəfais”in dördüncü tərcüməsi, Abdulrahim Şərif Rizvi tərəfindən edilmiş Hindistan nüsxəsidir.

Türkiyədə: Hekayet: Timuroğulları hökmdarı H.Bayqara Osmanlı hökmdarı II Bayazidə dost idilər. Dövlət məsələlərində qarşılıqlı xoş əla-
qələr qurmuşdular. Bir gün Herat sarayından II Bayazidə bir sandıq hə-
diyyə gəlir. Sandıqdakı hədiyyə Osmanlı hökmdarını çəşdirir: burada
otuz qəzəl və bu qəzəllərə cavab verə biləcək şairin olub-olmadığı soru-
şan qeyd vardi. Bu, Timurular dövlətinin “Ülkəmin şair sultanına cavab
verə biləcək şairin varmı”, – deyə Osmanlı ölkəsinə meydan oxumasını
idi, ya da “Mənim ölkəmdə Türk şeir dilinin çatlığı zirvəni gördün”mü
deyirdi. Həmin hədiyyəyə – qəzəllərə cavab olaraq yüzlərlə nəzirələr ya-
zıldı, sonrakı əsrlərdə bu izlər öz təsir qüvvəsində idi, Azərbaycan ədəbiy-
yatının Nəvai sahifəsində olduğu kimi.

Tarix boyu nəzirələrin yazılıması poetik faktını həm şairə ehtiram,
həm də ustədərə kimi dəyərləndirə bilərik.

Azərbaycanda: Böyük özbək şairi və mütəfəkkiri Ə.Nəvainin zə-
gin ədəbi irsi Azərbaycan xalqı üçün də elə Nəvainin sağlığından əziz ol-
muşdur. Onun müasiri olan Bəsiri, Kişvəri kimi şairlər Nəvai yaradıcılığı-
nı məhəbbətə təqdir və təbliğ etdikləri kimi, Füzuli və Qövsi kimi klas-

ıçlışının ədəbiyyatda təqdim etdilər. Nəvainin “Məcalis ün-nəfais”indən yaradıcı şəkillər istifadə etmişdilər. Elə bu fiktdən çıxış edib de-
yə bilərik ki, əsər Azərbaycanda da müxtəlif zamanlarda məşhur olmuş,
yayılmış və tədqiqat obyekti olmuşdur” [3, s.644].

Bəli, bù təzkirənin təsiri ilə illər, əsrlər ördək, ilk Azərbaycan təz-
kirələri yaranacaqdır:

1. Safavilər hökməndə Şah İsmayıllı Xətainin üçüncü oğlu Sam Mirzə (1517-1567) "Töhfəyi-Sami" təzkirəsini 1550-1561-ci illərdə Ərdəbilde yazmışdır (Nəvainin vəfatından tam 50 il sonra). Müəllif əsərinin örnəyi-nümunəsini Ə.Nəvainin "Məcalis ün-nəfais" təzkirəsindən götürməş və XV əsrin axırları – XX əsrin ortalarında yaşamış şairlər haqqında farsca yazmışdır. "Töhfəyi-Sami" mürqəddimə, səhifə adı ilə verilən yeddi fəsil və xatimədən (nəticədən) ibarətdir.

2. Azərbaycanlı ədəbiyyatşunas Sadiqinin (Məhəmməd Əli Sadiq bəy Əfşar, 1532-1613) "Məcmə ül-xəvəs" təzkirəsini 1602-ci ildə (əsərin yazılıma tarixi bəzi mənbələrdə 1599-cu il, 1607-ci il kimi də qeyd edilir, bu günə gəlib çatan qədim əlyazma nüsxəsi 1607-1608-ci illərə aiddir.) [4, s.12] yazmışdır (əsərin adı "Kübarlar məclisi" və ya "Seçilmişlərin məcmuası" kimi tərcümə edilir).

"Xəvas" – sözü "xas" sözünün çoxluq şəklidir. Bu isə mənə cəhətdən "Nəfislər məclisi" na yaxındır. Sadiq, özü hər təzkirəsini dörd şaxsin - Əbdürrəhman Caminin, Əlişir Nəvainin, Dövlətşah Səmərqəndi və Şah Mirzənin əsərlərinin davamı adlandırmış. Müəllif, görkəmli Azərbaycan miniatürçüsü və şairi olsa da "Məcmə ül-xəvəs"ı cıqatay türkcəsində yazmışdır. Bunu Sadiqinin Nəvaiyə olan doğma məhəbbəti və təzkirəcilik ənənələrinə saygısı – ustad məktəb kimi dəyərləndirmək olar.

Həmin təzkirədə Səfəvilər dövründə (Şah İsmayıllı dövrünün əvvəllerində başlayıb Şah Abbas zamanınacan olan) yaşayış-yaradan 480 şair, rəssam və xəttat haqqında qiymətli mənbələr toplanmışdır. Sadiqi əsərini "Dövrün şahları", "Şahzadə şairlər", "Səltənət taxtında olan türk şairlər", "Səltənət taxtında olan iranlı şairlər", "Səltənət taxtında olan türk və iranlıların böyük övladları haqqında", "Peyğəmbərlər nəslində çıxan şairlər zikri", "Əcəmin müasir fəsahət və bəlağət sahibləri haqqında" kimi başlıqlarda səkkiz bölgüdə məclislərə ayınb. Orta Asiya, Xorasan, Anadolu, İraq və Azərbaycan şairlərinə həsr olunmuş təzkirədə əsasən türk şairlərinə yer verilib. Nəticə bölümündə isə müəllif öz yaradıcılığından nümunələr verir.

Bələliklə, beş əsrdir ki, "Məcalis ün-nəfais"ın şöhrəti heç əskilmədi və şah-saraylarının, ciyəmətli hədiyyəsinə, cəvrləşərə, hər yerdə müəllifi, və yazmasında müyyəyen əlavələrlə təkmilləşərək, dolğun məzmunda yazılıdı və eksəriyyəti günümüzə qədər gəlib çıxdı. Daha konkret desək, ölkələr və xalqlarımız arasında ədəbi əlaqə, ədəbi təsir, ədəbi ənənə, ədəbi janr forması olaraq qırılmaz tarixi əlaqə missiyası daşıdı.

Bu əsər Şərqi əlkələrinde təzkirəşünaslığın inkişafında, təkmilləşərək yayılmasında elmi-nəzəri janr forması kimi də örnök funksiyası daşımışdır.

Nəvai təsirin iştirakçılarının, əsərlərin, işlərinin və əzərbaycan ədəbiyyatı tarixinə dair araşdırılmalarında Nəvai təsirindən bəhs etmişdir: "Həle XV əsrde ... Ə.Nəvainin... başçılıq etdiyi ədəbi məktəbin şöhrəti Xəzin Şərqdə yayıldığı bir zamanda. Azərbaycan şairlərinin müyyəyen hərəkat şərəfinə köçüründür... Bu şəhərin Nəvai işsim mənim mənimətəri, özbək mədəniyyətinin müvəffəqiyətlərindən istifadə edib, hətta Nəvainin dil və ifadə xüsusiyyətlərinə uyğun əsərlər yaratmaları, özbək ədəbiyyatı təsirinin Azərbaycan ədəbiyyatında qüvvətlenməsinə səbəb olmuşdur.... Vaxtilə Nəvai məclisində böyüyüb, onun taqdirinə 'ayyər Əldənşədan' sonra vətənə qayıtmış sənətkarlardan Xülqi, Allahi, Ziyai təxəllüslü şairləri qeyd edə bilərik" [3, s.215]. "...Xülqinin müxəmməslərindən bir parça verərək, dil və ifadə xüsusiyyətləri baxımından Nəvai qəzəllərini xatırladığını yazar" [4, s.96].

Nəvai əsərlərində onun dövründə təhsil üçün Azəri, Şahi, Herata gebən Azərbaycan şairlərinən Xələfi Təbrizi, Ziyai Təbrizi və 'başqaları haqqında da maraqlı və ilk məlumatlara da rast gəlmək olur [5, s.234].

Əlişir Nəvai "Məcalis ün-nəfais" təzkirəsi və əsərdə Azərbaycan klassikləri haqqında: Türk dünyasının ölməz mütəfəkkiri Əlişir Nəvaiinin XV əsr özbək elmi nəşrinin klassik əsəri sayılan "Məcalis ün-nəfais"ı ("Nəfislər məclisi", 1490-91; 1497-98 illərdə yazılb) türk dilində yazılmış ilk təzkirə nümunəsidir. Həzrəti Xaqan Şahruh Mirzənin şahlıq dövründə başlayaraq müəllifin öz yaşadığı dövrlə qədər Heraclda, Xorasanda, Mərvdə, Məşhəddə, Xarəzmədə, Səmərqənddə, Azərbaycanda və digər məkanlarda yaşayan, eksəriyyəti də farsca yazan 459 şair və fazıl haqqında mükemməl bioqrafik əsərdir. "Məcalis ün-nəfais"da məlumatlar illər, coğrafi məkanlar və səcərəcilik prinsipləri əsasında tərtiblənərək Səkkiz Məclisdə qələmə alınmışdır. Bu əsər o dövrün tam və gerçək ədəbi mənəzəresinin giztgisidir.

Ə.Nəvai "Məcalis ün-nəfais"da Azərbaycan klassikləri haqqında da yazmışdır.

Ə.Nəvai "Məcalis ün-nəfais" əsərini mübarek "Bismillahir rəhmanir rəhim"lə başlayır, şairlərin - şeirlər - şeirlərin gözəlliklər dünyasındaki rəngindən bəhs ədərək mürqəddimə yazar. Burada Əmir Dövlətşah Səmərqəndinin "Təzkirə üş-şüəra" və Şeyxülislam Ə. Caminin "Baharistan"ından söz açır, bu əsərlərin tarixi-elmi əhəmiyyətindən bəhs edir və nəhayət, mehrməhəbbətə tamamladığı əsərinin Giriş hissəsini belə sonuclayır: "...onu səkkiz bölməyə avırdı, hər bölməni nəfis bir məclisə həsr etdi və məcmuəyə "Məcalis ün-nəfais" adı qoyuldu [6, s.290-291].

Birinci məclis (Nəvai yaşadığı dövrdən əvvəl və ya ömürlerinin axır zamanlarını onun uşaqlıq illərinə təsadüf etmiş 46 şair haqqında yazıb – A.U.), kübar kimsələr ilə ezziz kişilərin xatırlanması mövzusundadır

ki, bu sağır onların ömürlerinin sonuna yetişti, amma qulluqları qarşılığında qazanmadı. Qütbləndən həri -- "Salik-i-əvvəl və təhləkə kaşfi-əsrər", yəni,

Mir Qasim Ənvar – sırrı mübarek olsun, Həzrətləridir. Hər nə qədər rütbələri şairlik payından çox uca və vilayət sahibi kimsələr arasında vəsfləri ifadədən açmışsa da, həqiqətlər və bacarıqlarını nəzm geyimində könülə xoş, eğlidiyi üçün nəzma iltifat etmişlər. Təyəmmün səbəbi ilə bu muxtəsərə (Məcənə ün-nəräsi) 33 əmrənən şəxsiyyətini işləşdər. Məsini əsli Azərbaycandandır və doğum yeri Sərab adlı kənddir. Gəncliklərində Şeyx Sədrəddin Ərdəbili, sırrı mübarek olsun, mürid oldular və sufilik ədəb və yollarını ondan tamamlayıb Şeyx (Sədrəddin Ərdəbili) işaretini ilə Xorasana gəldilər. Qısa zamanda xalq Mir Həzrətlərinə heyran qalıb ona qulluq göstərmək üçün bir-birləri ilə qovğaya (yarışa) başladılar.

Zamanın padşahı Şahruh Mırzə həzrətləri, Mir haqqında şəhərdən çıxmış hökmü verdi. Mir Bəlx və Səmərqənd tərəflərə gedib bir müddət qaldıqdan sonra təkrar səltənət mərkəzinə (Xorasana) qayıtmaga izn verildi. Cığatay mirzələri və bəlkə azad xalq ona mürid olub ətrafında toplaşmağa başladılar. Tərzləri (hal və gedışləri) təmiz, nəfəsləri atəşli idi. Xalq onun nəzmlərinə maraq göstərib şeirlərini oxumağa və yazmağa rəğbət bəsleyirdi. Şübhəsiz, bir Divan tərtib etməyə bu cəhət səbəb olduğu üçün "Ənis ül-aşiqin" ("Aşıqlərin dostu") adlı kiçik bir nəzəm etdilər və tərci dahi söylədilər. Təbərrük səbəbi ilə iki mətlə (beyt) yazıldı. Biri budur; –

*İki cahan mülkünnün sərmayəsi olan sənin eşqin,
Allaha and olsun ki, mənim canımda və könlümdədir.*

Digəri isə budur; –

*Rindəm, aşiqəm və dünya yandıran, paltarı yurtıq olunca,
Sənin camının dövləti ilə dünya fikrindən nə qorxum var? /3, s.660/*

Bu, sağının (Ə.Nəvainin – A.Ü.) ikinci öyrəndiyi nəzəm, bu isə sonrakı nəzmdir. O zamanlar 3 ilə 4 yaş arasında idim. Əziz kişilər oxumamı istəyirdilər, bəziləri də şeir oxumama heyrət edərdilər. Və məsnəviləri "Ənis ül-aşiqin" ("Aşıqlərin dostu"), Nəvai "Xəməs" Rumi, əsli mühərrik olsun, həzrətlərinin məsnəvisinin ("Məsnəvi") "Rəməl müsəddəs" deyilən vəznində idi. Bu misra ki –

Təbrizdə bir seyid övladı var idi.

Ondandır, sanki məqsəd özləridir. Və tərəflərinin bəndi bu beytdir:

*Füllərdə, sıfətlərdə, zat və isimlərdə,
Gizli və açıq hər şeyin əslı sənsən.*

Və o Həzrətin (Mir Qasim Ənvarın) mübarek məqamı (qəbri – A.Ü.) Cam vilayəti Hircəndə qəsəbəsindədir. Bu sağın unlu davamlıçılarının dahası. Vəfatı n.833 (m.1425) ilindədir, qəbri ziyarət edilir və təbərrük-də olurlar [6, s.291-292].

Mir Mahdum – Mir Qasim həzrətlərinin xəlifə, övlad və dostu mərtəbəsində idi. Atası Məkkədən İmam Əli Musa ər-Rizani, təbiət və səna onun üzərinə olsun, ziyarət etmək üçün Məshədə gəldi. Geri qayıdanda Nişapurda evlənib orada yerləşdi. Uca Allah ona otuz dörd [6, s.34] öyləd inayət etdi. On kiçiyinin adı Seyyid Məhəmməd olan Mir Mahdumdur. Şəhərə təhsil üçün gəlib zahir elmlərini tamamilə öyrəndiyi zaman, atası Mir Qasim Həzrətlərinin nüfuz sahibi olduğu və şöhrət qazandığı zamanlar idi. O, Həzrətin (Mir Qasimin) qulluğuna girib ona mürid oldu. Mir Həzrətləri onun tərbiyə və yetkinləşməsi ilə məşğul olur, böyük riyazətlər (tapşırıqlar) verib, çətin qulluqlar əmr etdi. Mir Mahdum təmiz tiyənəlli, (yaradılışlı) və baxılı gənc olduğu üçün Mir Qasim Həzrətlərinə elə qulluq etdi ki, "qulluq edən qulluq görər" məzmunu gərəyincə Mir (Qasim) Həzrətləri ona Mir Mahdum adını verdilər. Daima onu əziz və hörmətli tutardı. Bu beyt onunkudur ki;

*Ey mutrib, çalib söyle, ey saqı, şərab gətir!
Hər kim şəraba haram deyibsə,
Onun qanının tökülməsi halaldır.*

Məzən Nişapur vilayətinin Mihrabad şəhərindədir [6, s.293].

Müyəlləkə. - Dəvəziş, təbəssüm, və müvəzzət, yətməməyi təsvirlə, (hayatsız) kişi ilə. Kəçə kələk astures sənq olənə. Xalq ilə bağlılığı (münasibəti) çox deyildi. Vaxtinin çoxunu "Xəmsə" yazmağa xərclədi və tamamlamağa müvəffəq oldu. Orta hallı (siradan) bir kimsə olmasına baxmayaraq əsəri pis deyildi. "Xəmsə" sində (Ə.Nəvai "Xəmsə" sindəki "Şəhəri rəyyar" əsərini klassik Azərbaycan şairi Əşrəf Marağayının "Yeddi məlek" əsərinə nəzirə yazıb – A.Ü.) bağışlamaq fəziləti ilə bağlı olan bu beyt gözəl yazılmışdır:

*Elmdə uca olan kimsənin nəzərində suçlunu öldürmekdənə,
Suçunu bağışlamaq daha yaxşıdır.*

Bu gözəl beyt də onundur;

*Mənim halıma zaman-zaman göz ucu ilə baxarsan deyə,
Təzə bir fidan olmaq istərəm* [6, s.296].

İkinci məclisdə o əziz camaati xatırlaram ki, fağır bəndəniz onlardan bəzilərinin mülaziməsinə (qulluğuna) kiçiklikdə daxil olub, bəzinin də səhbətinə gənclikdə tanış oldum. Bu müxtəsərin yazıldığı 896 (m.1491) ilində onlardan bəziləri bu fanilik tələsindən (bu dünyadan) əbədi hüzur yerinə (o biri dünyaya) getdilər [6, s.308-337].

(Bu məclisdə Ə.Nəvainin uşaqlıq və gənclik illərində tanıldığı, ancaq təzkirə yazıldığı müddətdə artıq vəfat etmiş şairlərdən – 91 şairdən bəhs edir – A.Ü.)

Üçüncü məclis – hazırlı zamanda mənə qızlarının (gözəllərinin), onların inca təbiətlərinin toxunuşu ilə nəzm paltarını geyinib durduqları və nəzm geyimlərini vələrən dərin zəhənlərinin tük sezzən həssaslığı, ilə əsənət və selaset (axıcılıq) naxış və bəzəyi ilə bəzədiyi kimsələr haqqındadır. Onlardan bəzilərinin qulluğuna şərəf və başı dik, uca və bəzilərinin səhbətlərindən məmənun və bəhrə-mənd (qismətli) olduq. Onlardan biri elə bir günəşdir ki, onun aləmi bəzəyəti rəyi ilə bu zaman öyünməkdə və dövrünün insanlarına sonsuz şərəf müyəssər olmaqdadır. O bir dənizdir ki, cövhər çıxaran təbiətləri ilə bu dövranın cibi cövhərlərlə dolmaqdə və dövran əhlinin qoynu və ətəyi cəvahirlə dolub daşmaqdadır. O kimsə Həzrəti Məhdumi Şeyxüislami Mövlana Nuruddin A.Camidir ki, cahan var olduqca özlərinin aydınlıq xatırələrinin nəticəsi cahan əhlindən əskilməsin və vəsüllər dəndilərə əslərinin cəmə könüllərindən əməkdaşlığıdır [6, s.346].

Bu mətlə də gözəl alınmışdır:

*Mənim o şux sevgilimin qın qılınıcı ilə geldiyi saatə nə xoş,
Rəqiblərin hamısı gaçarlar və mar. tək həşimiş emulş qalırum.*

“Xaləf” adına bu müəmməda onundur:

*Ey dərd çəkanlər, meyxanada bir köşə biz,
bir köşə siz tutandan bəri,
Üzünüz şərabdan boş qalmışdır* [6, s.346].

Mövlana Xələf – Təbrizlidir. Əlincə şeyxzadələrindəndir. Yaradılışı və xasiyyəti gözəl, təbi elin könlüne yatan biridir. Təhsil almaq üçün Həri – Herat şəhərinə gəldi. Hazırda zaman sultanının uşaqlarının hüzurunda (Bədiuzzamanla) mülazim və müsahibdir. Təbiəti da gözəldir. Bu nühai “Ahdi” adına vəlinidir.

*Yüzlərcə şüktürlər olsun ki, sevgiliyə təkrar qovuşdum
Könlük atəsi və göz yaşı yenə angal oldu.
Bizim günəşimizin bədii hər nə qədər qayıb isə də,
Qəm imdada yetişdi və talehimiz yenidən açıldı* [6, s.346].

Dördüncü məclis – şeirlə məşğul olmayan və şeir yazmaqla öyməyen, ancaq özlərindən nəzmlə çoxlu lətifələr söyləyən, çox zəriflikləri və hərəkətləri təxərrih etmişdir [6, s.346-347]. Ümumi məclisdə 72 kamil alim və şairdən bəhs edilib. Və səxs nismində Mövlana Mö-

Sərxişlərin köñülərinin atəşimi,
Safriqqatindən başqa,
Bir şey çarə olmaz,
Çünki mənim atəşimi də şərabdan başqa,
Bir şey söndürə bilməz [6, s.373-374].

Beşinci məclis – Xorasanın və bəzi yerlərin mirzələri və digər azadələri zikrindədir ki, təblərinin (yaradışlarının) sağlamlığı və zehinlərinin dürüstüyü onların nəzmlə məşğul olmalarına səbəb olur. Ancaq bu işə davam etməzlər [6, s.393-401]. (Bu məclisdə “Xorasanın və bəzi yerlərin şeir yazan əmirzadələri” haqqında olan bu məclisdə 21 mirzə və şairdən yazılıb – A.Ü.).

Nəvai Məclisi – Xorasanın, hərəqət, əlkəzin, fəzilləti, və nəsibləti, həqiqində, lütfi, onlar hər zamanında, hərət, həyətənəntiştər. Hər nüri, ožulşyandır, şirin, sözlü, divan və şeir sahibidirlər. Q cümlədən ilk önce Səmərqənd əhli ilə başlayaql [6, s.401-410]. Bu məclisdə “Xorasanın xaricdə – Səmərqənd, Xərəzm, Qəzvin, Sova, Kirman, Şiraz, Qum və başqa şəhərlərdə yaşmış şairlər” haqqında olan 32 şairdən yazılır, o cümlədən, 20-ci sırada taqdim edilan Azərbaycan şairi Ə.İbrahimini Türkmandan bəhs edilir.

Ədhəmi İbrahim – Şah Türkmanın təxəllüsüdür. Türkman bəyləri (Ağqoyunlu və Qaraqoyunlu bəyləri – A.U.) arasında öndə gələn, xoş təbiəli və zərif kişi idi. “Divan”ı da var. Bu mətlə onundur:

Könlüm hər zaman o ənbər qoxulu,
Gözəlin xəyalı ilə dolu idi,
Bu dəli könül hər zaman eşqlə dolu idi [6, s.407].

Yedinci Məclis – uca sultanlar və onların hörmətə layiq övladları haqqındadır. Onlardan bəziləri yeri gəldikcə, özləri söyləmiş kimi gözəl və yaxşı olmuş, bəzilərin isə bəyənilən və arzu edilən nəzm gözlənilkərin hər məşğul olurlar [6, s.410-417]. (Bu məclisdə ancaq Təvmurilərə mənsub Şah, sultan və şahzadələrdən olan 22 şairdən yazılıb, Azərbaycan şairləri Yaqub Mirzə və Cahanşah Mirzədən də bəhs edir).

Yaqub Mirzə – Türkman sultanları arasında onun kimi məsləhətli şəxs və yumşaq xasiyyətli gənc az tapılmaqdadır. Eyni zamanda, dərviş və dünyaya dəyər verməz kişi idi (Ə.Nəvai əsərdə Ağqoyunlu hökmədarı, dövründən ziyalı şəxsiyyəti və pərviziyə həvəskarı dian Sultan Yaqub Mirzədən bəhs etmişdir – A.Ü.). Bu rübai onundur:

Çox az səbat gördiyüm dönyanın
Hər aylıcısında minlərcə qəm görürəm.
Dünya qədim bir karvansara kimidir,

Çünki onun hər tərəfi ndən, yoxluq çölünə gedən bir yol götürürəm
[6, s.414].

Cahan Şah Mirzə – O da şeir söylərdi (Cahanşah Mirzə deyə, Qaraqoyunlu hökmədarı, görkəmli, dövlət və adımı Cahanşah Mirzə Həqiqi xatırlanmışdır. Ancaq Nəvai onun haqqında çox qısa məlumat vermişdir – A.Ü.). Bu mətlə onundur.

Heç bir ciddiyət və qeyrətlə ibadət etmədən,
Heç bir möhnətə qatlanmadan,
Könül sevgilinin saçından gerçək muradını tapdi [6, s.413].

Səhəzinin məclisi – Sultanı Şahibkarın incə təbiətinin əsəri olan gələcəklilik, həris və camai zikrinin və şərif (fəmiz) zehninin həssaslığının rənaları olan cilvə və incəlikləri yəhümidədir ki, onların hər biri zaman mərhəlesi bostanında gózel və süslü birər gülyanaqlı və sərvi boylu gözəldir və hər birisi dövran sahəsinin gülüstanında gözəllik və xoşluqdan bir düz sərvidir [6, s.418-448]. Bu məclis ancaq Sultan Hüseyn Bayqara poeziyası, haqqında da və hərədə sultani “Divan”ındaçı qəzəllərin də müəyyən beytlər (mətlələr) seçilərək poetik məzmunu açıqlanmışdır. Sultan Hüseyn Bayqara yaradıcılığı incələnən bu məclis təzkirənin beşdə bir hissəsini təşkil edir. Ə.Nəvai uşaqlıq dəshənum poeziyə və rəsədlərindən döyüllük məhəbbətlə yanaşlığı kimi, həm də yüksək elmi nöqtəyi-nəzərdən tədqiq etmişdir.

(Əsər belə tamamlanır – A.Ü.). Ən yaxşısı, qısalardaq tamamlamalı və dua ilə son verək.

Ya Rəb, göy arası onun məclisi olsun,
Günəşin şəmsəsi qəbrinin ayı olsun,
Ulduz sayı qədər əsgəri olsun,
Hər rişəti həqq sığrıq vəsiləni [6, s.448].
(Ciğatay türkçəsindən uyğunlaşdırılmış müəllifə aiddir.)

ƏDƏBIYYAT

1. Fahr-i Herati. “Leta’ifname”. *TDV İslâm Ansiklopedisi*, Türkiye, 2014, cilt 41.
2. Hâkim Şah El-Kazvini (H.Ş.Muhammed b. Mübarek el-Kazvini) – *TDV İslâm Ansiklopedisi*, Türkiye, 2014, c.15.
3. Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri. Bakı, “Gənclik”, 1998.
4. Səfərlər Ə., Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi (qədim və orta əsrlər). Bakı, “Ozan”, 2008.
5. Nağıyeva C. Azərbaycanda Nəvai. Bakı, “Tural-Ə” NPM, 2001.

6. Navoiy Alişer. Tula asarlar tuplami, 10 jildlik, IX jild. – Toşkent, Ğafur Ğulom nom idaqi naşriyet uyi, 2011.

Almaz Ulvi (Binnatova)

**THE WORK “MEJALIS UN-NAFAIS”
BY ALI舍HER NOVAI**

Summary

The work “Mejalis Un-Nafais” by Alisher Novai is an excellent memoirs sample about poets who lived in Herat, Khorasan, Merv, Mashad, Kharazm, Samargand, Azerbaijan and other cities from the time of the Hazrat Khagan Shahruh Mirza to author’s time and wrote in Persian. Information in the work “Mejalis Un-Nafais” was written on the basis of years, geographical places and principles of genealogy. This work is considered the mirror of the full and true literary landscape of that era.

Алмаз Ульви (Биннатова)

**ПРОИЗВЕДЕНИЕ АЛИШИРА НАВОИ
«МАДЖАЛИС УН-НАФАИС»**

Резюме

«Маджалис ун-нафаис» Алишира Навои, написанное на тюркском языке, представляет собой прекрасный образец мемуаров о поэтах, и его можно считать пятим произведением Гератской школы тезкире. Это великолепный сборник о живущих в Герате, Хорасане, Мерве, Мешхеде, Хорезме, Самарканде, в Азрбайджане и других городах 459 поэтах и литераторах, пишущих в основном на фарсидском языке, начиная с периода правления шаха Хазрати Хагана Шахруха Мирзы и кончая гуидами жизни самого автора проявления. Следует, что «Маджалис ун-нафаис» представлены на основе принципов времени, географического